

QURAN KƏRİM DƏ ALLAH TƏALANIN HƏMDƏ LAYİQ OLDUĞUNU VƏ ONA HƏMD ETMƏYİN İNSANIN VƏZİFƏLƏRİ ARASINDA YER ALDIĞINA İŞARƏT EDƏN BİR ÇOX AYƏLƏR VAR. BURADA MÖVZUMUZLA ƏLAQƏLİ OLARAQ BİR AYƏNİ QEYD EDƏK. " **H qiq t n, g r s n (M kk müşrik rind n): "Göyd n yağmur endirib quruduqdan sonra onunla yer t z d n can ver n kimdir?" – dey soruşsan, onlar mütl q: "Allahdır!" – dey cavab ver c kl r. De: "H md olsun Allaha!" Lakin onların ks riyy ti d rind n düşünm z!** " (Ənkəbut 29/63)

Ənəs b. Malik (r.ə)-dan rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: " *Allah T ala yem k yedik n v su içdik n sonra Ona şükr ed n qulundan razı qalar.*" (Müslim, Zikr, 24; Tirmizi, Ətimə, 18)

İnsan oğlu saymaqla tükənməyəcək qədər çox və o nisbətdə də böyük nemətlərə sahibdir. Bu nemətlərin dəyərini bilmək, bunları ona əvəzsiz verəni xatırlamaq bir qul olaraq insanın vəzifəsidir. Yaşaya bilmək üçün yediyi və içdiyi nemətlər, Allahın ona bəxş etdiyi saysız hesabsız lütlərdən sadəcə ikisidir. Bu nemətləri ona verən Allah Təala, ondan olduqca asan və əziyyətsiz bir vəzifə gözləyir. Yediyi və içdiyi nemətlərə şükür və həmd vəzifəsi.

Qurani-kərimdə Allah Təalanın həmdə layiq olduğunu və Ona həmd etməyin insanın vəzifələri arasında yer aldığına işarət edən bir çox ayələr var. Burada mövzumuzla əlaqəli olaraq bir ayəni qeyd edək. " **H qiq t n, g r s n (M kk müşrik rind n): "Göyd n yağmur endirib quruduqdan sonra onunla yer t z d n can ver n kimdir?" – dey soruşsan, onlar mütl q: "Allahdır!" – dey cavab ver c kl r. De: "H md olsun Allaha!" Lakin onların ks riyy ti d rind n düşünm z!** " (Ənkəbut 29/63)

Allaha həmd etmək qul üçün böyük bir şərəfdir. Çünki, mələklər yeyib içmədikləri halda Allah Təalaya sadəcə kainatın Rəbbi olduğuna görə bir an bele durmadan gecə-gündüz həmd və sənə edirlər. Allahın bu qədər saysız nemətlərindən faydalanan insan oğlunun daha çox Allaha həmdü sənə etməsi lazımdır. Allahın bəxş etdiyi saysız və sonsuz nemətlərinə qarşı davamlı olaraq şükür içində olmaq eyni zamanda o nemətlərin bir az daha artmasına və bərəkətlənməsinə səbəb olmaqdadır. Allah Təala Qurani Kərimdə " **g r (verdiyim nem t l rd n dolayı) şükür ed rsinizs, sizin üçün (o nem t l ri) daha da artıraram, yox g r nankorluq ed rsinizs, bilin ki, zabım çox şidd tlidir** " (İbrahim 14/7) buyurmaqla bu həqiqətə işarə etmişdir.

İnsan, dünyaya qədəm basdığı gündən ta dünyadan köçüncəyə qədər aldığı hər bir nəfəs də daxil olmaqla həyatını davam etdirə bilməsi üçün Allahın nemətlərindən istifadə etməyə məcburdur. Bu səbəblə də insanın istifadəsi üçün yaradılan bütün nemətlərə görə daim şükür

və həmd içində bir həyat yaşaması və qədirbilməzlik edərək bir an belə Allaha şükürdən qafil qalmaması lazımdır. Şükürdən qafil qalmamanın ən ümdə yollarından biri davamlı olaraq qulun özü və ətrafı haqqında təfəkkür etməsidir. Çünkü təfəkkür nemətləri xatırlamağa və nemətlərin dəyərini anlamağa insanı sövq edən ən önəmli vasitədir.

Nəticə olaraq, Allahın mülkündə Onun bəxş etdiyi həyatla ömrünü sürdürən hər bir insanın Allah qarşısındakı önəmli vəzifələrindən biri istifadəsinə verilən bütün nemətlər üçün Allaha davamlı şükür içində olmasıdır. Unutmamaq lazımdır ki, əldə olan nemətlərin qədri əldən çıxdıqdan sonra bilinər.